

S. F. OSMANOV, f. r. e. n.; G. P. PAŞAYEV, f. r. e. n.; Ş. S. İSMAYILOV, f. r. e. n.;
S. T. SƏFƏROVA, M. Ə. HƏSƏNOVA, Ü. T. DADAŞOVA

Heydər Əliyev adına AAHM, AMEA-nın Rasiya Problemləri institutu,
Azərbaycan Dövlət Pedaqoji Universiteti, C. Naxçıvanski adına Litsey

Tb_xSn_{1-x}Se KRİSTALLARINDA TERMO E.H.Q. VƏ ELEKTRİK KEÇİRİCİLİYİNİN TƏRKİB VƏ TEMPERATUR ASILILIĞI

Məqalədə Tb_xSn_{1-x}Se sistemindən bəzi tərkiblərin ($x = 0,000; 0,005; 0,010; 0,015$) termo e.h.q (S) və elektrik keçiriciliyin temperatur asılılıqları araşdırılmışdır.

Məlumdur ki, nadir toqpaq metalları (NTM) öz spesifik xassələri ilə diqər elementlərdən fərqlənirlər. NTM atomlarının daxili elektron quruluşunda $4f$ səviyyəsinin dolması gedir. Bu səbəbdən asanlıqla $f - d - s$ keçidi baş verir [1,2]. NTM-dan olan Tb elementi əsasən üç valentlidir [3] və buna baxmayaraq $f - d - s$ keçidi hesabına elementin valentliyi müxtəlif komponendlərlə əmələ gətirdikləri birləşmə və ya bərk məhlullarda müxtəlif valentlik yarada bilir. Bu isə öz növbəsində NTM-nin iştirakı ilə olan tərkiblərin fiziki xassələrinin dəyişməsiniə səbəb olur.

Bəsiliklə, son zamanlar $A^{IV}B^{VI}$ birləşmələri əsasında NTM-nin iştirakı ilə olan mürəkkəb birləşmə və onların bərk məhlullarının alınmasına, tədqiqinə maraq xeyli artmışdır. Buna səbəb, qeyd etdiyimiz kimi NTM-nin özüne məxsus spesifik quruluşa malik olması ucbatından müxtəlif fiziki xassələrə malik: yarımkərıcı, dielektrik, lüminefor, yarımmaqnit və s. xassəli materialların alınmasıdır.

SnSe-CeSe sisteminin elektrofiziki xassələri tədqiq edilmişdir [4]. Müəlliflər müəyyən etmişlər ki, göstərilən sistemin bərk məhlulları kompensasiya olunmuş yarımkərıcıdır. Tərkiblərdə *Ce* elementinin miqdardan asılı olaraq, həm p və həmdən -tip material almaq mümkündür.


Pb_{1-x}Tb_xSe kristallarında aşqar kimi daxil edilmiş *Tb* elementi tərkiblərin istilikkeçiriciliyini təxminən 25% azaldır. Buna səbəb tərkiblərdə əlavə səpilmə mərkəzlərinin yaranmasıdır [5].

[6] -işinin müəllifləri *SnSe-YbSe* sistemin bərk məhlullarında termoelektrik xassələri tədqiq etmişlər və müəlliflər müəyyən etmişlər ki, tərkiblərin alınma texnologiyasını təkmilləşdirməklə geniş temperatur intervalında işləyən termoelektrik materiallar almaq mümkündür. Yuxarıda göstərilənlərdən göründüyü kimi NTM-nin iştirakı ilə olan xalkogenidləri hər tərəflü öyrənməklə, yeni xassələrə malik materiallar almaq mümkündür. Bu baxımdan NTM-nin və o cümlədən terbiyumun (*Tb*) iştirakı ilə yeni tərkiblərin xassələrinin öyrənilməsi böyük maraq kəsb etmişdir.

Tədqiqat obyekti üçün *TB_xSn_{1-x}Se* sistem ərintilərindən $x = 0,000; 0,005; 0,010$ və $0,015$ at %-li tərkibləri seçilmiş və onların nümunələri alınmışdır. Tərkiblərin sintezi üçün başlanğıc komponentlər 99,999 % təmizlik dərəcəsinə malik - maddələrdən istifadə olunmuşdur.

Nümunələrin alınmasında bilavasitə komponentlərdən tərkiblərin hazırlanması və sintezi üsulundan istifadə olunmuşdur. Komponentlərdən alınacaq tərkiblər qabaqcadan təmizlənmiş ampulalara doldurulmuş, vakuum yaradılaraq bağlandıqdan sonra $T = 1050^{\circ}\text{C}$ - temperaturunda $t = 2\text{ s}$ saxlanılmışdır. Sintez müddətində mehaniki vibrasiya üsulundan istifadə olunmuşdur. Bundan sonra nümunələr yenidən, diametri $\varnothing = 8\text{ mm}$ olan ampulalara doldurulmuş və sürəti $0,5 \text{ sm/s}$ olan, istiqamətlənmiş ərimə zona üslü ilə alınmışdır. Nümunələrdə homogenliyi təmin

etmək məqsədi ilə, onlar yenidən üfqı vəziyyətdə və temperaturu $T = 580^{\circ}\text{C}$ olan qızdırıcı içərisində $t = 72\text{s}$ saxlanılmışdır. Nümunələrin fiziki-kimyəvi analizi aparılmışdır. Analiz nümunələrin stexiometrik tərkiblərə uyğun olduğunu göstərmişdir.



Şəkil 1. $\text{Tb}_x \text{Sn}_{1-x} \text{Se}$ kristallarında termo e.h.q.-nin (S) temperatur asılılığı: 1- $x = 0,000$; 2- $x = 0,005$, 3- $x = 0,010$; 4- $x = 0,015$

Nümunələrin kinetik parametrlərini təyin etmək üçün ölçüləri $(3 \times 6) \cdot 20\text{mm}^3$ olan, parallelepiped formasına salınmışdır. Ölçmələr zamanı B5-49 markalı qida mənbəyindən; B7-21 və B7-35, US4312 markalı ölçü cihazlarından istifadə olunmuşdur. Ölcmələr mütləq stasionar üsulla aparılmışdır və ölçmələr zamanı buraxılan xətalar $3,0\%$ -dən çox olmamışdır. Təcrübələr $T = 300 - 650\text{K}$ temperatur intervalında aparılmışdır.


Təcrübədən alınan nticələr əsasında qrafiklər qurulmuş və analiz edilmişdir, şəkil 1 - də termo e.h.q.-nin temperatur asılılığı göstərilmişdir.

Analiz etmək məqsədi ilə şəkildə ana maddənin adəbiyyatdan məlum olan termo e.h.q.-nin $S(T)$ asılılığı da göstərilmişdir (şəkill 1-də 1-ci ayrı). Qrafiklərdən göründüyü kimi SnSe -ə məxsus qrafikdən onun bərk məhlullarına keçidkə termo e.h.q.-nin qiyməti mütənasib azalır. Temperaturun istənilən nöqtəsində müqayisə etdikdə müəyyən olunur ki, tərkiblərdə terbium elementinin miqdarı artırıqca mütənasib olaraq S -in qiyməti azalır: 300 K temperaturunda S -in qiyməti $x_2 = 0,005$ təkkibli nümunədə $\frac{S(x_1)}{S(x_2)} = 1,5$ dəfə azalır. Bu azalma x_3 - nümunəsində 1,79; x_4 - nümunəsində isə 2,03 dəfə azalmışdır. Digər tərəfdən bərk məhlullarda $S(T)$ asılılığı SnSe -maddəsinin $S(T)$ - asılılığında kəskin fərqlənir. SnSe -ə məxsus $S(T)$ asılılığında müşahidə olunan anomal dəyişmə (460-490 K) onun terbiumlu bərk məhlullarına keçidkə Tb -un miqdardından asılı olaraq (x_3 - nümunəsindən fərqli olaraq) silinir. Ana maddədə müşahidə olunan bu anomal dəyişməni [7] adəbiyyatının müəllifləri faza keçidi ilə izah edirlər. Bu çevriləmə qismən $x = 0,010$ tərkibli

2,03 dəfə azalmışdır. Digər tərəfdən bərk məhlullarda $S(T)$ asılılığı SnSe -maddəsinin $S(T)$ - asılılığında kəskin fərqlənir. SnSe -ə məxsus $S(T)$ asılılığında müşahidə olunan anomal dəyişmə (460-490 K) onun terbiumlu bərk məhlullarına keçidkə Tb -un miqdardından asılı olaraq (x_3 - nümunəsindən fərqli olaraq) silinir. Ana maddədə müşahidə olunan bu anomal dəyişməni [7] adəbiyyatının müəllifləri faza keçidi ilə izah edirlər. Bu çevriləmə qismən $x = 0,010$ tərkibli

nümunədə nisbətən yuxarı temperaturda baş verir ($T = 490 - 520 K$). Temperaturun sonrakı artımında, tətqiq etdiyimiz nümunələrdə $S(T)$ - azalır və bu azalma hər üç nümunədə təxminən cynidir.

Şəkil 2-də həmin nümunələrin elektrik keçiriciliyinin temperatur asılılığı göstərimiştir. Tətqiq etdiyimiz bərk məhlullarda elektrik keçiriciliyin qiyməti Tb elementinin miqdari artıqca azalma müşahidə olunur. Digər tərəfdən ana maddədə müşahidə olunan anomal dəyişmə oblastı terbiiumlu bərk məhlullarda nisbətən yuxarı temperaturlara doğru sürüsür və həmdə Tb-un miqdari artıqca kəskin zəifləyir.



Şəkil 2. $Tb_x Sn_{1-x} Se$ kristallarının elektrik keçiriciliyinin temperatur asılılığı:
 $1-x=0,000; 2-x=0,005, 3-x=0,010, 4-x=0,015$

Aşqar keçiricilik temperatur oblastında yükdaşıyıcıların aktivləşmə enerjisi hesablanmışdır. Müəyyən olunmuşdur ki, aktivləşmə enejisi $x_2 = 0,005$ tərkibli nümunədə $\Delta\epsilon_2 \approx 0,5 eV$ ($SnSe$ -də $\Delta\epsilon_o \sim 0,62 eV$), $x_3 = 0,010$ tərkibli nümunədə $\Delta\epsilon_3 \approx 0,20 eV$ və $x_4 = 0,015$ -də isə $\Delta\epsilon_4 \approx 0,08 eV$ təşkil edir. Buradan göründüyü kimi tərkiblərdə Tb-un miqdari artıqca $SnSe$ -nə məxsus qadağan olunmuş zonada yaranan donor enerji səviyyələrinin sayı da artır. Belə olduğu halda Tb-un miqdardan asılı olaraq elektrik keçiriciliyi də artmalıdır idi. Lakin biz əksini müşahidə edirik. Tərkiblərdə Tb-un miqdari artıqca çox ehtimal ki, tərkiblərin ionluq dərəcəsi və eyni zamanda eləvə səpilmə mərkəzləri də çoxalır. Bu səbəbdən elektrik keçiriciliyi azalır. Digər tərəfdən $T > 570 K$ temperaturunda termik qadağan olunmuş zonanın eni $x_4 = 0,015$ kristalında qismən dəyişir (2-ci

şəkil, 4-cü əyri). Bu isə o deməkdir ki, $x_4 = 0,015$ tərkibli nümunədə Tb elementi atomları artıq tərkib kimi xarakterizə olunur.

NƏTİCƏLƏR

1. $Tb_xSn_{1-x}Se$ sistem bərk məhlullarında Tb elementinin miqdarının artması ilə termo e.h.q. və elektrik keçiriciliyi azalır. Bu bilavasitə tərkiblərdə ionluq dərəcəsinin artması ilə bağlıdır;
2. $SnSe$ də müşahidə olunan anomal dəyişmə hali qismən yuxarı temperaturlara doğru sürüsür və Tb elementinin miqdarı artdıqca zəifləyir.

ƏDƏBİYYAT

1. Абрикосов Н.Х., Шелимова Л.Е. Полупроводниковые материалы на основе соединений $A^{IV}B^{VI}$. М.: "Наука", 1975. 185 с.
2. Гуршумов А.П. Физическая и химическая природа сложных полупроводниковых материалов на основе моноселенита олова. Баку: 1991. 181 с.
3. Физические свойства Халькогенидов редкоземельных элементов / Под.ред. Жизе В.П. М.: изд. "Наука.Л", 1973. 303 с.
4. S.F.Osmanov,G.P.Paşayev, Ş.S.İsmayılov ($SnSe$)_{1-x}-($CeSe$)_x sistem ərintilərinin bəzi elektrofiziki xassələri // H. Əliyev adına AAHM Elmi əsərlər məcmuəsi. 2017. № 1(28). S. 47-50.
5. Донорные действие редкоземельных металлов в PbTe / Алексеева Г.Т., Ведерников М.В., Гуриева Е.А. и др. ФТП. 1998. Том 32. №7. С. 806-810.
6. S.F.Osmanov, G.P.Paşayev, Ş.S.İsmayılov ($SnSe$)_{1-x}-($YbSe$)_x sistemi bərk məhlulların termoelektrik xassələri // H. Əliyev adına AAHM Elmi əsərlər məcmuəsi. 2018. № 2(31). S. 49-53.
7. Алиджанов М.А, Гуршумов А.П, Ализаде М.З. Полупроводниковые материалы на основе селенида олова. Баку: ИНФХ. 1985. Деп. 59с.